

Nəriman Nərimanovun xatırə muzeyinin strukturu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Muzeyşünaslıq fakültəsinin II kurs magistri
E-mail: sebnem-ismayılova@inbox.ru

Muzeylər tarix və mədəniyyət abidələrini komplektlaşdırıran, qoruyub saxlayan elmi-tədqiqat və maarif müəssisələridir. Bildiyimiz kimi, onlar profilindən asılı olaraq müxtəlif gruppala bölündür:

- humanitar profilli muzeylər (tarixi, bədii, teatr, musiqi, kino muzeyləri);
- texniki muzeylər (elm və texnika muzeyləri);
- təbiətşünaslıq muzeyləri (antropologiya, biologiya, botanika, geologiya, zoologiya, minizoologiya, paleontologiya, torpaqşünaslıq və s. muzeylər);
- istehsalat muzeyləri (xalq təsərrüfatı, nəqliyyat, rəbitə, aviasiya və kosmonavtika, hərbi texnika, müasir elmi-texniki inqilab muzeyləri);
- kompleks muzeylər (diyarşünaslıq, qoruq-muzeyləri, ekomuzeylər) və s.

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, muzeylər müxtəlif məqsədlərlə yaradılır. Ümuman isə onları birləşdirən məqsəd birdir – ötən ilların və əsrlərin yadigarlarını qoruyub saxlamaq və onları əsrən-əsra, nəsildən-nasla ötürmək. Muzeylər müxtəlif tarixi dövrləri əhatə etməklə yanaşı, onların bir növü də var ki, konkret bir şəxsiyyətin xidmətlərini ictmayıyyətə nümayış etdirir. Bu, xatırə muzeyləridir.

Azərbaycan Respublikasının "Muzeylər haqqında" Qanununun II fəsilinin 4-cü maddəsində sözügedən məsələ ilə bağlı aşağıdakılardır qeyd edilmişdir: "Azərbaycan Respublikasında muzeylər:

- muzey əşyalarının və kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması, öyrənilmesi və təbliğ;
- Azərbaycan xalqının milli sərvətləri, tarixi və görkəmli şəxsiyyətləri ilə geniş xalq kütünlərini tanış etmək, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin toplanmasına və öyrənilməsinə call etmək;



Şəbnəm İsmayılova,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Muzeyşünaslıq fakültəsinin II kurs magistri
E-mail: sebnem-ismayılova@inbox.ru

- muzey əşyalarının və kolleksiyalarının nümayış etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılır" (1, s.183).

Xatırə-ev muzeylərdən danişan zaman bir məsələni xüsusilə qeyd etmək lazımdır. Həmin muzeylər görkəmli şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi ilə bağlı yaradılmışdır. Azərbaycanda ilk xatırə-ev muzeyi 1940-ci ildə Şəkidə təsis olunub. Bu, böyük mütəfakkir və dramaturq Mirzə Fətəli Axundovun ev-muzeyidir.

Respublikamızda xatırə-ev muzeyləri sistemə daxil olan muzeylərdən biri də Nəriman Nərimanovun xatırə muzeyidir. Zəngin fond və ekspoziyaya malik muzeyin qapıları Azərbaycanın görkəmli şəxsiyyəti Nəriman Nərimanovun həyat və fəaliyyətini öyrənmək istəyən hər bir vətəndaş üçün açıqdır.

Nəriman Nərimanov Azərbaycanın tarixi və mədəniyyətində böyük rol oynamış şəxsiyyətlərdəndir. Onun müəyyən zaman kəsiyində

ölükənin istori cəmiyi və siyasi, istərsə də tarixi və mədəni həyatındakı rolü danılmazdır. Muzey həmin həqiqəti maddi sübutlar və əyani dəlillərlə nümayiş etdirən elmi-tədqiqat müəssisəsidir.

Uzun illər adına "millatçı", "xalq düşməni" damğası vurulan N.Nərimanovun xatırəsini əbədiləşdirmək böyük fədakarlıq tələb edirdi. Belə bir məqamda bu çatın missiyəni məhz Heydər Əliyev öz üzərinə götürmüdü. Muzeyin yaranma tarixi XX əsrin 70-ci illərinə təsadüf edir. Daha dəqiq desək, 1970-ci il Nəriman Nərimanovun 100 illik yubileyi ilə əlaqadər tədbirlər planı hazırlanırdı və həmin plana muzeyin yaradılması bəndi də daxil edildi. Nəhayət, 1977-ci il 13 avqust tarixində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Sovetinin 186 №-li qətnaməsi əsasında Nəriman Nərimanovun vaxtilə yaşadığı mənzildə (keçmiş Nikolayevski küçəsi 17 - Kommunist küçəsi 35) onun xatırə muzeyi yaradıldı. N.Nərimanov öz ailəsi ilə birləikdə həmin mənzildə 5 il (1913-1918-ci illər) yaşamışdır.

Muzeydə N.Nərimanov şəxsi əşyalarından 1925-ci ilə aid "qaragül" adlanan papağı, kəhrəba təsbehə, özünün istifadə etdiyi tüük və tar musiqi alətləri, yazı lavazimatları və s. ziyanatçıların daha çox maraqlandığı və sual verilən eksponatlardandır. Bu qəbildən eksponatlar sırasında görkəmli şəxsiyyətin Tiflisdəki evinin maketi, onun müxtəlif üslublarda çəkilmiş portretləri, bədii yaradıcılıq nümunələri olan əsərlərinin əlyazmaları, həkimlik diplomu və sairin adını çəkmək mümkündür.

Muzey yaradığı tarixdən etibarən əməkdaşlarının qarşısında masul bir vəzifə durdurdu. Bu da Nəriman Nərimanovun çoxşaxalı fəaliyyətini işləndirməq və onun tarixi simasını ictmayıyyətə olduğu kimi tanıtmaq idi. Həmin işdə muzeyə N.Nərimanovun böyük qardaşı Salmanın qızı İltifat xanım, Azərbaycanın görkəmli yazıçısı Teymur Elçin, ilk Nərimanovşunaslardan Vəli Məmmədov və Mələn Bağırov yaxından köməklik göstərdilər. Muzeyin kolleksiyalarının toplanması və sistemləşdirilməsi işində onlardan İltifat xanım və Vəli Məmmədovun böyük xidmətləri olmuşdur. "İltifat xanım ən ağır illərdə belə göz bəbəyi kimi qoruyub saxladığı yadigarları – ona ata əvəzi olmuş Nərimanın şəxsi əşyalarını, əşməkeşli həyatını aks etdirən sənədləri, bir də... nisgilli, kövrək, acılı-sırınlı xatırələrini muzeyə bağışladı" (3, s.6). Lakin bu məqamda bir məsələni də qeyd etmək lazımdır ki, kolleksiyaların toplanmasında muzey əməkdaşlarının xidmətləri də kifayət qədərdir. Müxtəlif illərdə edilən ezməyyətlər nəticəsiz qalmamış, muzeyə yeni ekspozitlər və sənədlər daxil olmuşdur.

"Müxtəlif elmi müəssisələr, birlək və təşkilatlarla qurulan münasibətlər nəticəsində bu il ərzində çox qiymətli materialıllar – M.Füzuli adına əlyazmalar İnstitutundan Salman Nərimanovun "Səyahətnamə" əsərinin elektron variantı, Rusiya Məlumat-Mədəniyyət Mərkəzindən "Nəriman Nərimanov" və A.O.Cənnyayevskiya həsr olunmuş "Prosvetitel" ("Maarifçi") sənədlə filmlərinin diskleri, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin aparıcı məsləhətçisi Günay Süleymanovadan "Əbədi ezamiyyət" sənədlə filminin diskı və "Qərib məzarlar" kitab-albomu, eləcə də oğluna "Bitməmiş məktub"u və "Bahadır və Sona" əsərinin əlyazmalarının suratları əldə edilmişdir" (5).

Bildiyimiz kimi, muzey fəaliyyətinin əsas istiqamətlərindən biri ekspoziyadır. Ekspoziymanın təşkili xüsusi elmi və bədii konsepsiyanın hazırlanmasını tələb edir. Nəriman Nərimanovun xatırə muzeyinin ekspoziyasiyasının qurulması zamanı da həmin tələblər yerinə yetirilmişdir. Muzeyin ekspoziyasiyada N.Nərimanovun həyat və fəaliyyətinin, xüsusi ictimai-siyasi və dövlətçilik istiqamətlərini işləndirən eksponatlar coxluqdadır. Buna baxmayaraq, muzeyin 4 zaldan ibarət ekspoziyasiyada N.Nərimanovun həkimlik fəaliyyəti və ədəbi yaradıcılığını özündə əks etdirən eksponatlar da az deyil.



Muzey ekspoziyasiyasının birinci zalı yemək otağı təşkil edir. Burada N.Nərimanovun əsaqlıq və gənclik illərinə dair müxtəlif fotosəkillər, görkəmli şəxsiyyətin doğum, eləcə də Qori Müəllimlər Seminariyasını bitirməsi haqqında şahadətnamələri, müəllimlik fəaliyyətindən bəhs edən fotolar və sənədlər, müxtəlif illərdə tərtib etdiyi dərsliklər, Tiflisdəki evinin maketi və s. eksponatlar nümayiş olunur. Tarixdən malum olduğu kimi, N.Nərimanov ictmai fəaliyyətə 1890-ci ildə müəllimlikdən başlamışdır. O, Qori Müəllimlər Seminariyasını bitirərək əvvəlcə Tiflis qəzasının Qızılhacılı kəndində, daha sonra isə Bakıda müəllimlik fəaliyyətinə başlayır. Qori Müəllimlər Seminariyası və N.Nərimanovun pedaqoji fəaliyyəti ilə bağlı muzeyin ekspoziyasiyada müxtəlif sənəd və fotosəkillər var. Bura Zaqafqaziya Müəllimlər Seminariyasının yerləşdiyi kückənən və N.Nərimanovun seminariyanın müəllim və tələabaləri arasında fotosəkillər, onun Qori seminariyasını bitirməsi haqqında şahadətnaməsi (1890-ci il), Qızılhacılı kənd məktəbində təsvir olunmuş tablosu (rəssam: A.Rüstəmov), Bakıda gimnaziya tələabaləri ilə birgə çəkilmiş fotosəkilləri və s. daxildir. Ekspoziymanın bu zaldında Nərimanovun maarifçilik fəaliyyətini əks etdirən dərsliklər və metodiki vəsaitlər nümayiş olunur. Birinci zaldə N.Nərimanovun əsərləri tələabalərlə üşünlük təşkil edir. Bunlara N.Nərimanovun Haştarxanda sürgündə olduğu illəri (1909-1913-cü illər) əks etdirən sənəd və fotosəkilləri, 1913-cü ilə aid, onun Haştarxan şəhər dumasına seçiciliyi haqqında məktubun əlyazmasını və s. misal çəkmək olar.

Ekspoziymanın ikinci zalı qonaq otağıdır. Buradakı eksponatlar 1920-1925-ci illərdə baş vermiş hadisələrdən xəbər verir.

Ekspozisiyada nümayiş olunan sənədlər, fotoslar, əlyazmalar və s. N.Nərimanovun elm, maarif, ədəbiyyat, teatr, məktəb, sahiyyə sahəsindəki fəaliyyətindən səhbət açır.

Ekspozisiyanın üçüncü zali – keçmiş yataq otağıdır. Bu zal Nəriman Nərimanovun ailəsi – hayat yoldaşı Gülsüm xanım və yeganə oğlu Nəcəfin hayatı haqqında məlumat verir.

Ekspozisiyanın dördüncü zali – N.Nərimanovun vaxtilə xəstələri qəbul etdiyi otaqdır və xatıra "həkimlik kabinetinə" adlanır. Burada N.Nərimanovun həkimlik diplomu, ona hadiyyə olunmuş cərrahlıq alətləri, xəstələrə yazdığı reseptlər, təbabətə dair əsərləri və s. nümayiş etdirilir.

Muzey Nəriman Nərimanovun hayatı və fəaliyyəti, zəngin mədəni irsi, onun Azərbaycan tarixində və mədəniyyətdəki rolunu öyrənən, araşdırın və tədqiq edənlər üçün geniş imkanları olan elmi mərkəz kimi fəaliyyət göstərir. Muzeyin ekspozisiyası ilə bir dəfə tanışlıq belə Nəriman Nərimanovun öz xalqına və millətinə, vətənəna və dövlətinə bir ziyyələ və şəxsiyyət kimi bağlılığından xəbər verir.

Muzey zəngin fonda malikdir. Onun əsas fondunda 5764, elmi köməkçi fondunda isə 1978 muzey əhəmiyyətli əşya saxlanılır (2016-ci il).

5 bölmədən ibarət fonda aşağıdakılardaxildir:

- Çap materialları;
- Sənədlər;
- Foto, slayd və neqativlər;
- Xatıra əşyaları;
- İncasənat əsərləri.

Muzeydə mütəmadi şəkildə mədəni kütləvi tədbirlər, tematik gecələr və Nərimanovşunaslığa dair yeni kitabların təqdimati keçilir. Tədbirlər müxtəlif mövzularda təşkil olunur. "20 Yanvar faciası", "Xocalı Soyqırımı", Nəriman Nərimanovun anadan olmasının və

vəfatının ildönümü bu qəbildaşdır.

Mədəni-kütləvi tədbirlərdə məktəblilərin və gənclərin iştirakı onların görkəmli şəxsiyyət haqqında daha dəqiq və dolğun məlumat almasına köməklik göstərir. Bildiyimiz kimi, muzeylər əyani təbliğat vasitəsidir və onlar gənc nəslin maariflənməsində mühüm rol oynayır.

"Azərbaycan, Şərqi və Qərbi ədəbiyyatı ilə yaxından tanış olan, Qurani dərindən bilən, ərəb və kiril alifbalarından eyni dəracədə savadlı istifadə edən, bir neçə dildə danışmağı bacaran, tarçalmağı sevən, adı aktyor və rejissor kimi teatr tariximizdən keçən, müallimlik və həkimliyin nə demək olduğunu öz praktikasından yaqın edən yazıçı-tərcüməçi, publisist, müallim, həkim, diplomat, böyük dövlət xadimi, iqtisadi-siyasi xadim..." (4, s.7). N.Nərimanovun şəxsiyyətinə yalnız bu genişmiyyətli fəaliyyətini hərtərəfli öyrənməklə doğru qiymət vermək mümkündür. Bunun üçün isə muzeyə getmək, onun ekspozisiyası ilə yaxından tanış olmaq kifayatdır.

Nəriman Nərimanovun hayatı və yaradıcılığı daim araşdırılmış və tədqiq edilmişdir. Araşdırımlar ölkə hüdudları ilə mahdudlaşdırılmış. Muzeyin İsveç, Moskva, Həştərxan, Kazan və s. ölkə və şəhərlərlə əlaqələri vardır.

"Muzeyin elmi personali öz vəzifə borclarını yerinə yetirərkən digər muzeylər, arxivlər, kitabxanalar, cəmiyyətlər, elmi-tədqiqat, təhsil, mədəniyyət, turizm müəssisələri və KİV ilə intensiv əlaqə saxlayır, muzeyin internet vasitəsilə təbliği işlərini müvəffəqiyətlə davam etdirirlər" (2).

İstər Nəriman Nərimanovun hayatı və fəaliyyətini, istərsə də Azərbaycan tarixinin, mədəniyyətinin müxtəlif dövrlərini öyrənmək baxımından muzeyin fond və ekspozisiyası olduqca zəngindir.

Ədəbiyyat:

1. "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm qanunvericiliyi toplusu" 2 cild. Bakı, "Avrasiya press", 2011, 522 səh.
2. Hüseynova K. "Nəriman Nərimanovun xatıra muzeyində". "Respublika" qəzeti, 17 may 2015, №104.
3. Hüseynova K., Qəhrəmanova R. "Nəriman Nərimanovun xatıra muzeyi zənginləşir, müasir tələblərə uyğun ziyarət ocağına, elmi markaza çevrilir". "Respublika" qəzeti, 17 avqust 2016. №178.
4. Qəhrəmanova R. "Nəriman Nərimanov: Dünən, bu gün, sabah". Bakı. "Vektor" Nəşrlər evi. 2013. 116 s.
5. Nəriman Nərimanovun xatıra muzeyinin 2016-ci ildəki fəaliyyəti haqqında hesabat.

Резюме

Статья дает информацию о дате основания музея памяти Наримана Нариманова, его фонде и экспозиции. В то же время, говорится о проводимых массовых мероприятиях и их значении в просвещении молодежи и школьников.

Ключевые слова: Гейдар Алиев, Нариман Нариманов, музей памяти Наримана Нариманова, фонд музея, экспозиция музея.

Summary

The article provides information on the history of Nariman Nərimanov memorial museum, its fund and exposition. At the same time, it is said about the on going mass events and their significance in educating young people and school children.

Key words: Heydar Aliyev, Nariman Nərimanov, Nariman Nərimanov memorial museum, museum funds, exposition of the museum.